

Ustadlarımızın xatirəsinə**İMADƏDDİN NƏSİMİ VƏ AZƏRBAYCAN MUSİQİSİ**

Zemfira SƏFƏROVA

XIV əsrin sonu XV əsrin əvvəlində yaşamış böyük Azərbaycan şairi, filosofu ve mütəfəkkiri İmadəddin Nəsiminin cismanı ölümündən, yeni dərisinin diri-dirə soylumasından 650 il keçir. Lakin onun heyatının son dəqiqələrinə qədər dini ehkamlarına qarşı çıxmazı, bəngmamazlığı, qəhrəman kimi ölümü, igidliyi haqqında dastan əsrlər boyu yaşayır, unudulmur, yeni-yeni nəsilləri riqqətləndirir, ifixar və qürur hissi ilə zənginləşdirir. Şairin poeziyasının aşağıdakı kimi misraları artıq əsrlər boyu diller əzberi olmuşdur.

"Məndə siğar iki cahan, mən bu cahana siğmazam!"

"Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm

Gör bu lətifiyi ki, mən, dəhrü zəmanə siğmazam.
Zərrə mənəm, günəş mənəm, çarılı pəncə şəş mənəm.

Sureti gör bəyanıle, çünki bəyanə siğmazam".²
Nəsiminin poeziyası derin fəlsəfiyyi, coxjantılığı, lirikliyi ilə seçilir. Onun poeziyasında biz defələrlə musiqi terminlərinə, müğamlann ve musiqi aletlərinin adlanına rast gelirik.

Qurulmuş məclisi-şahi, çalınır cəngü, ney, qanun, Tərənnümlər qılır mütrib, ara yerde sərab oynar.³
Ümumiyyətə, Nəsiminin qəzelləri melodikliyi, əruz vəzninin rəngarəngliyi və zənginliyi ilə farqlanır.

"Həsrət yaşı hər lehzə qılır bənzimizi saz,
Bu pərdədə kim, nəsne bize olmadı dəmsaz.
"Uşşaq" meyindən qila ol işrəti "Novruz",
Ta "Rast" gələ "Çəngi" - "Hüseyni" də sərefraz.
Bər "Çərgahı" Lütf qila Hüsnü "Bütürki",
"Kuçük" dəhənidən bize, ey dilbəri "Şahnaz"!

"Zəngülə" sıfət naşə qılan zarı "Segahə",
Cün ezmə- "Hicaz" eyləyə məhbubi-xoşavaz .

Ahəngi "Sifahan" qılır ol nayı- "Əraqı",
"Rehavi" yolunda yena canım qila pərvaz.

Könlümü "Hisar" eylədi bir ruyı- "Mübərqə",
Çəl, olma müxalif bize, ey dilbəri-pürməz.

Şura qalibən eşq sözünü söyle Nəsimi,
Şövgündən anın cuşə gele Sədiyi-Şıraz".
Bu qəzelin vəzni əruzun Məf'ulü məfA'lü məfA'lü
fəvlün bəhrində yazılmışdır.⁴

¹ İmadəddin Nəsimi. Seçilmiş əsərləri.- Bakı, 1973, s.319.

² Ele orada.

³ Ele orada s. 197

⁴ Bax: İmadəddin Nəsimi. İraq divanı.- Bakı, 1987, s.113.



Gördüğümüz kimi şair qəzəldə on beşdən çox muğam adı çəkir. Muğamları müllif həm məzmuna, həm də əhval-ruhiyyəsinə uyğun təqdim edir.

Nəsimi digər qəzəlində muğamin quruluşu haqqında məlumat verir ve özünü rübab, ərəğunun, çəng və tənbür kimi alətlərlə eyniləşdirir:

Altı avaza, on iki pərdə, iyirmi dörd şüab,
Həm rübabı ərəgünən, çəng ilə tənburiyəm.⁵

Musiqi haqqda məlumatlara biz şairin digər bir sira qəzəllerində rast gelirik. Məsələn:

Bahar oldu vü açıldı üzündən pərdə gülzann,
İrişdi qoñçın dövrü, zamanı qalmadı xann.

Bu musiqidən, ey same, sana gər nesnə keşf oldu,
Məqamatın bəyan eyla, üsulun göstər-ədvann.⁶

Qəzəlin son misrasında Nəsimi sanki bir musiqisünas kimi oxucuya müraciət edərək muğam dairəsinin adının və bəhrinin təyin olunmasını isteyir.

Musiqini çox dəyərləndirib, ona poeziyasında xüsusi yer aranıb böyük şairin yaradıcılığına, faciəvi taleyinə, poeziyasına həmvətənliləri biganə qala bilməzdilər. XX əsrin Azərbaycan bestəkarlarının yaradıcılığında dahi şairin poeziyası müstəsnə yer tutmuşdur. Musiqimizin müxtəlif janrlarında Nəsiminin həyətinin qəhrəmanlıq, poeziyasının müxtəlif çalarların tərənnüm edilmişdir.

Bu müstəvildə görkəmli bestəkar Fikrat Əmirovun "Nəsimi dastanı" baletini xüsusi qeyd etmək istərdik. Əsər 1973-cü ilde yazılmış və İmədəddin Nəsiminin ölümünün 600 illiyinə həsr edilmişdir. Bestəkar Nəsimi yaradıcılığına olan münasibətini, sevgisini hele "Böyük Nəsimi" məqaləsində bildirmişdir. "Nəsimi poeziyası bütövlükdə bir simfoniyadır. Bu poeziyadan aldığım güclü təssüratı "Nəsimi dastanı" baleti ilə ifadə etməyə çalışdım, Nəsimi şeirinin öz ritmi, öz ahengi var".

Maraqlıdır ki, görkəmli əruz ustadımız Əkrem Cəfər də özünün "Nəsimi şeirinin vəzni" məqaləsində şairin poeziyasının vəznini simfoniyaya bənzədir: O, belə yazar: "Böyük şairin yalnız Azərbaycan dilli vəzni rəngarəng bicimlə səslerdən, müxtəlif tipli ahənglərdən ibarət bir simfoniyadır"⁸.

"Nəsimi dastanı" əsərində musiqi, poeziya, rəqs, solo, xor sənəti bir vəhdət təşkil edir. Ona görə əsərin bestəkarının (F. Əmirovun), baletmeysterinin (N. Nəzirovanın), Libretto müəllifinin (yazıcı Anarın), rəssamın (T. Nərimanbəyovun) birgə zəhməti uğurlu olmuşdur.

Bestəkar böyük şairin məşhur "Məndə siğar iki cahan, mən bu cahana siğmazam" mîralannı baletinə epigraf kimi böyük əzəmet və məqrurluqla səsləndirmiştir.

Baletin partiturasında tar, dəf, nağara, qoşa nağara xalq çalğı alətləri istifadə olunmuşdur. "Nəsimi dastanı" xoreografik poemada Xeyir və Şərin mübarəzi, məhabəbatın qalebesi tərənnüm edilib. F. Əmirov sonralar

bu əsərə yenidən qayıtmış, axıncı redaksiyada onu böyük simfonik orkestr üçün işləmiş və "Nəsimi haqqında dastan-facia" kimi adlandırmışdı, balet əsasında simfonik poemanın olmasına lazım bilmədi. Balet 1973-cü ilde Bakıda tamaşaşa qoyulmuş, 1974-cü ilde F. Əmirov bu əsərə görə Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan bestəkarlarının yaradıcılığında Nəsimiye həsr olunmuş əsərlərin siyahısı çox böyükdür.

Görkəmli bestəkarlarımızdan Cahangir Cahangirovun üç hissəli "Nəsimi" kantatasını, "Haqq mənəm", mahni romansını, Tofiq Quliyevin Azərbaycan filmdə çəklənilmiş (rejissoru Həsən Seyidbəyli, Nəsimi rulunun ifaçısı Rəsim Balayev) filmə uğurlu musiqisini, "Könlüm", "Gərəkməz" romanslarını, Süleyman Ələskərovun "Neylərəm" kamera-vokal əsərini, Ədli Hüseynzadənin "A kapella xor üçün bestələdiyi iki miniaturunu, "Neylərəm" və "Üzün bərqi-guli-tərd", Ağabacı Rzayevanın yeddi romansını, onlardan "Bahar oldu", "Gəl Nigarım", "Gül açıldı" və s., Ramiz Mustafayevin "Bahar" romansını, Emin Sabitoğlunun "Eyli", "Şən hardasən" romanslarını göstərmək olar. Bizim digər görkəmli bestəkarımız da şairin qəzəllərinə dəyərli əsərlər bestələmişlər. Əfrasiyab Bədələmovun "Nəsimi" vokal-xoreografik poeması, Səid Rüstəmovun, Nazim Əlivərdibəyovun, Ramiz Mirislının vokal əsərləri, Azər Rzayevin orkestr, tar və şeir ifası ilə səslenən "Nəsimi" simfonik poeması, Əziz Əzizlilin "Nəsimi" simfonik poeması buna gözel misaldır.

Dahi şair İmədəddin Nəsiminin möhtəşəm obrazı Azərbaycanın xalq artisti, UNESCO-nun "Sülh artisti" görkəmli bestəkarımız Firangiz Əlizadənin yaradıcılığında müstəsnə əhəmiyyət daşıyır. Şairin ölümünün 600 illiyinə F. Əlizadə xor, ifaçı və simfonik orkestr üçün "Nəsimi Passion"unu bestələmişdi. Xüsusi layihə əsasında yazılmış bu möhtəşəm əsərin premyerası ilk dəfə Amsterdamda 2017-ci ilin aprelində oldu və böyük uğurla keçdi. Həmin əsər həmin ilin iyundunda Bakıda M. Maqomayev adına Dövlət filarmoniyasında Fəxreddin Kərimovun dirijorluğu ilə simfonik orkestrin, xor kapellasının, solistlərin ifasında səslenədi. Qeyd edək ki, bu əsər musiqidə ilk yeni janr müsəlman passionu idi (Passion - latin sözü passio-dandır, əzab, əziyət, iztirab, cəfa, dərd deməkdir. Passion VIII əsrə yaranmış dini mövzuya həsr edilmiş vokal dramatik janrıdır. Isa peyğəmbərin əziyətləri və ölümüne həsr olunmuşdur. XVI əsrə bu janr kilsədən ayrılaraq müstəqil əsər kimi ifa olunur, oratorya janrnı yaxındır. Öz bəddi inkişafını I. S. Baxin yaradıcılığında tapmışdır. Bu jannın dərin insanlı-etiğ məzmunu onu dini doqquzat əhəmiyyəti çərçivəsindən çıxardı). F. Əlizadənin "Nəsimi Passion" u da bu cəhətlərə malik olaraq dahi şairin və mütfəkkirin möhtəşəm, parlaq surətini yarada bilmüşdür.

Firangiz Əlizadənin Nəsimiye həsr olunmuş digər əsəri "Nəsimiye itħad" adları. Bu Əlizadənin iki əsəri əsasında yaranmış balet - konsertindən ibarətdir. Onlardan biri "Muğamsayağı", o birisi isə "Dərvish" musiqi əsərlərinin vəhdətləndən yaranmış bir tamaşaçıdır. Əsardə xeyir və şər qüvvələri qara və ağ geyimlərdə təsvir olunurlar. Tamaşanın musiqisində muğamin və

⁷ İmədəddin Nəsimi. Seçilmiş əsərləri.- Bakı, 1973, s.414

⁸ Elə orada s. 424

⁹ Əmirov F. Musiqi aləmində.-Bakı, 1983, s.184-186.

¹⁰ Nəsimi I. Məqalələr məcməsi.-Bakı, 1973, s.108.